



**"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxs  
Maliyyə hesabatları və Müstəqil Auditor Rəyi**

*31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə*

**BAKİ - 2025**

## MÜNDƏRİCAT

---

### Səhifə

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı Müəssisə rəhbərliyinin məsuliyyətinin bəyanatı	3
Müstəqil Auditorun Hesabatı	4-5
31 dekabr 2023-cü il tarixində başa çatmamış il üzrə Maliyyə Hesabatı	6-11
Maliyyə vəziyyəti haqqında hesabat	6-7
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	8
Kapitalda dəyişikliklər haqqında hesabat	9
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	10-11
Əhəmiyyətli uçot siyasetləri və izahlı qeydlər	12-28
2023-cü ilin maliyyə hesabatlarının auditi və əlaqəli audit xidmətləri üzrə keçrilmiş audit yoxlaması zamanı aşkar olunanlar barədə	29
Təklif və tövsiyyələr	30-31

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİNƏ GÖRƏ  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA BƏYANAT  
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**

Bu bəyanat “Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxs- in (bundan sonra Bağ) Maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2023-cü il tarixinə Bağın maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

**Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:**

- Uyğun mühasibat prinsiplerinin seçilməsi və mütamadi olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsədəğün təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-na müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Bağın işini normal şərtlər altında davam etdiriyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

**Rəhbərlik aşağıdakı məsələlər üzrə cavabdehdir:**

- Bağın daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işləniləb hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bağın maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün hazırlanması və Bağın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən muhasibat sisteminin təşkil edilməsi;
- Yerli muhasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının muhasibat standartlarına uyğun olaraq təşkil edilməsi
- Mümkün imkanlardan istifadə edərək Bağın aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi qarşısının alınması.

**31 dekabr 2023-cü il tarixində bitən il üzrə maliyyə hesabatları 29 dekabr 2024-cü il tarixində Bağın rəhbərliyi tərəfindən təsdiq edilmişdir.**

**Rəhbərliyin adından:**

**Əli Musa oğlu Cəfərov  
İdare Heyətinin Sədri**

M.Y



**Olqa Valeryevna Xidirova  
Baş məhasib**



## MÜSTƏQİL AUDİTORUN HESABATI

**“Mərkəzi Nəbatat Bağı” PHŞ-nin Rəhbərliyinə:**

### Rəy

Biz “Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxs -in (bundan sonra Bağ) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdən başa çatmış il üzrə mənfəət və zərər, məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin və digər izahedici qeyidlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Bağın 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini, habelə mənfəət və ya zərərini, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əməliyyatı aspektlərdə ədalətli şəkildə eks etdirir.

### Rəy üçün əsaslar

Biz, audit Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışiq. Bu standartlar üzrə məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditi üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsini” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Bağ-dan aslı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcədə MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yeterli və münasibdir.

### **Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyəti Verilmiş Şəxslərin Məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya xətalardan qaynaqlanan əhəmiyyətli tərəflərin qarşısının alınması məqsədi ilə zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Bağı ləgv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik

Bağ-ın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəalliyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və muhasibat uçotunda fasilesin fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İdarəetməyə məsul şəxslər Bağın maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvler nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizdə daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvler nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

*E. Təh*  
Direktor-Auditor  
Eldar Azay oğlu Təhməzov



Azərbaycan Respublikasının  
Auditorlar Palatası İCAZƏ: AT/238 22.11.2021-ci il

21 yanvar 2025-ci il

**MƏRKƏZİ NƏBATAT BAĞI PUBLİK HÜQUQİ ŞƏXS**

**Maliyyə vəziyyəti haqqında hesabat**

**31 dekabr 2023-cü il tarixi**

Ölçü vahidi:manat

Bölmə/ Maddə №	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeyidlər in №	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
<b>Aktivlər</b>						
1	<b>Uzunmüddətli aktivlər</b>	<b>1</b>				
10	Qeyri-maddi aktivlər	<b>1.1</b>	240.00			
11	Torpaq, tikili və avadanlıqlar	<b>1.2</b>	1 275 483.93		<b>1 263 710.25</b>	
12	İnvestisiya mülkiyyəti					
13	Bioloji aktiv					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları					
18	Sair uzunmüddətli maliyyə aktivləri					
19	Gələcək dövrün xərcləri					
20	Sair uzunmüddətli aktivlər					
	<b>CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>			<b>1 275 723.93</b>		<b>1 263 710.25</b>
2	<b>Qısamüddətli aktivlər</b>	<b>2</b>				
20	Ehtiyatlar	<b>2.1</b>	68 104.86		<b>2 704.00</b>	
21	Qısamüddətli debitor borcları					
22	Pul vəsaitləri və onların ekvivalentləri	<b>2.2</b>	332 553.39		0.00	
23	Sair qısamüddətli maliyyə aktivləri					
24	Sair qısamüddətli aktivlər	<b>2.3</b>	748.62		<b>536.62</b>	
	<b>CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR</b>			<b>401 406.87</b>		<b>3 240.62</b>
	<b>CƏMI AKTİVLƏR</b>			<b>1 677 130.80</b>		<b>11 266 950.87</b>
<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>						
3	Kapital	<b>3</b>				
30	Ödənilmiş nominal(nizamnamə) kapital					
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları	<b>3.1</b>	1 343 828.79		<b>1 266 414.23</b>	
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)					
	<b>CƏMI KAPİTAL</b>			<b>1 343 828.79</b>		<b>1 266 414.23</b>
4	Uzunmüddətli öhdəliklər	<b>4</b>				
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					

41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditor borcları					
44	Sair uzunmüddətli öhdəliklər					
	<b>CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>					
5	<b>Qısamüddətli öhdəliklər</b>	5				
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər					
53	Qısamüddətli kreditor borcları					
54	Sair qısamüddətli öhdəliklər	5.1	333 302.01		536.62	
	<b>CƏMİ QİSAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>			333 302.01		536.62
	<b>CƏMİ ÖHDƏLİKLƏR</b>					
	<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>			1 677 130.80		1 266 950.85

Rəhbərliyin adından:

Əli Musa oğlu Cəfərov  
idarə heyətinin sədri

M.Y.



Olqa Valeryevna Xidirova  
Baş mühasib

# MƏRKƏZİ NƏBATAT BAĞI PUBLİK HÜQUQİ ŞƏXS

**Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat  
31 dekabr 2023-cü il tarixə**

Ölçü vahidi: manat

Bölmə (maddə) və hesab №-si	Göstəricilərin adı	Uçot siyaseti və izahlı qeyidlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4	5
60	Əsas əməliyyat gəlirləri		0.00	0.00
61 və 73	Sair əməliyyat gəlirləri	6	1 314 654.61	1 561 967.78
	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər			
	İstifadə edilmiş matreal ehtiyatları	7	19 358.78	193 161.44
	İşçi heyyəti üzrə xərclər	7	882 517.14	1 162 054.38
	Amortizasiya xərcləri	7	37 747.02	38 262.42
	Digər əməliyyat xərcləri	7	297 617.12	888 980.14
73 və 61	Sair əməliyyat xərcləri			
O cümədən	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər			
	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri			
62 və 74	Fəaliyyətin dayandırılmasıdan yaranan mənfəətlər (zərərlər)			
	<b>Əməliyyat mənfəəti (zərəri)</b>	3.2	<b>77 414.55</b>	<b>(720 490.60)</b>
63 və 75	Maliyyə mənfəəti(zərər)			
64 və 76	Fövqaladə mənfəət(zərər)			
81	Aslı və birgə müəssisələrin mənfəətlərində (zərərlərdə) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)	3.2	77 414.55	(720 490.60)
90	Mənfəət vergisi			
341	Hesabat dövründə xalis mənfəət (zərər)	3.2	77 414.55	(720 490.60)
	Mənfəət hesabına konpensasiya edilən keçmiş illərin zərəri			
	Qeyri-nəzarət payları üzrə xalis mənfəət(zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti(zərəri)			
	Digər məcmu gəlir			

Rəhbərliyin adından:

Əli Musa oğlu Cəfərov  
İdarə heyətinin sədri



Olqa Valeryevna Xidirova  
Baş mühasib

# MƏRKƏZİ NƏBATAT BAĞI PUBLİK HÜQUQİ ŞƏXS

## Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2023-cü il tarixə

Ölçü vahid: manat

Göstəricilərin adı	Uçot siyaseti və izahlı qeyidlərin №-si	Ödənilmiş nizamnamə (nominal) kapital	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Kapital ehtiyatları	Cəmi
1	2	3	4	5	6
Hesabat dövrünün əvvəline olan qalıq	3.1			1 266 414.24	1 266 414.24
Hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər	3.2		77 414.55		77 414.55
Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər					
İnvestisiyaların yenidən qiymətləndirilməsindən qazanc və itkilər					
Xarici ölkələrdə aparılan fəaliyyətlərdən yaranan məzzənə fərqi					
Xalis aktivlərdə (kapitalda)artma (azalma)	3.2		77 414.55		77 414.55
Kapitalın maddələri arasında köçürmələr	3.2		(77 414.55)	77 414.55	0.00
Hesabat dövründə mənfəət hesabına xərclənmişdir					
Hesabat dövrünün sonuna olan qalıq	3.1		0.00	1 343 828.79	1 343 828.79

Rəhbərliyin adından:



M.Y

Olqa Valeryevna Xidirova  
Baş mühasib



## MƏRKƏZİ NƏBATAT BAĞI PUBLİK HÜQUQİ ŞƏXS

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

**31 dekabr 2023-cü il tarixə**

**Ölçü vahid: manat**

Göstəricilərin adı	Uçot siyaseti və izahlı qeyidlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
<b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti</b>			
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar			
Royalitlər, yiğimlər və komisyon haqqları üzrə daxilolmalar			
Digər gəlirlərdən daxilolmalar		1 647 420.00	1 646 490.00
<b>Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar</b>		<b>1 647 420.00</b>	<b>1 646 490.00</b>
Mallar və xidmətlərə görə xaricəlmalar		382 588.77	359 719.51
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər		882 517.14	1 161 214.83
Mənfəət vergisi ödənişi üzrə xaricəlmalar			
Digər vergilərə görə xaricəlmalar			119 354.86
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricəlmalar			
Digər ödənişlərə görə xaricəlmalar			
<b>Əməliyyat fəaliyyətindən cəmi xaricəlmalar</b>		<b>1 265 105.91</b>	<b>1 640 289.20</b>
<b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>382 314.09</b>	<b>6 200.80</b>
<b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti</b>			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları		49 760.70	4 900.00
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmaları			
Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak payının satınalmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			
Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;			
Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin xaricəlmaları;			1 300.80
Fyuçers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları;			
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqaladə daxilolmaları və xaricəlmaları			
<b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>(49 760.70)</b>	<b>(6 200.80)</b>
<b>Maliyyələdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti</b>			
nizamnamə kapitalının artması			
səhimlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			

Müəssisənin öz səhimlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricilmaları			
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricilmaları			
Məqsədli maliyyələdirmə şəklində pul vəsaitlərinin daxilolmaları			
Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən məbləğlər üzrə pul vəsaitlərinin xaricilmaları			
Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricilmaları			
Faizlər şəklində pul vəsaitlərinin xaricilmaları			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fövqaladə daxilolmaları və xaricilmaları			
<b>Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>0.00</b>	<b>0.00</b>
<b>Pul vəsaitləri və onların ekvivalentlərinin artırması(azalması)</b>		<b>332 553.39</b>	<b>0.00</b>
<b>Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği</b>		<b>0.00</b>	<b>0.00</b>
<b>İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artırması(azalması)</b>		<b>332 553.39</b>	<b>0.00</b>
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			<b>0.00</b>
<b>Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna qalığı</b>	<b>2.2</b>	<b>332 553.39</b>	<b>0.00</b>

Rəhbərliyin adından:

  
 \_\_\_\_\_  
**Əli Musa oğlu Cəfərov**  
**İdarə heyatının sədri**  
 M.Y  


  
 \_\_\_\_\_  
**Olqa Valeryevna Xidirova**  
**Baş mühasib**